

SƏHNƏQRAFIYANIN PRAKTİKİ İFA METODOLOGİYASI

Fəridə Quliyeva

AMEA Memarlıq və İncasənat İnstitutunun aparıcı elmi işçisi,


sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

E-mail: feridequliyeva@rambler.ru

Tamaşa zamanı səhnədə ayani duyulan daxili dramatik dinamikanın verilməsində qeyri-adi dərəcədə elastik və effektli, həmcinin praktiki vasitələrdən olan rəng mürəkkab psixoloji vəziyyətləri açmağa qadirdir. Bunun üçün obrazlar arasında meydana gələn konflikt vəziyyətlərlə yanaşı, həmin obrazların ziddiyyyəti daxili aləmlərində keçirdikləri qəribə təzadları da görmək vacibdir. Məsələn, Hüseyin Cavidin "Ana" dramında Ana obrazının faciasını ifadə edən koloriti tapmaqdən ötrü mütləq onun bu vəziyyətə düşməsindən önce taleyinin əks tərəfini, yəni əsərin əvvəlki hissəsindən bizi bəlli xoş günlərini, başqa sözlə desək, bəxtinin xoş olduğu dövrü də təxəyyüldə canlandırmış lazımdır [2]. Burada Azərbaycan şifahi xalq yaradıcılığından bir nümunə (atalar sözü) məsələyə fəlsəfi baxımdan gözal izahat verir: "Pis olmasa, yaxşının qədri bilinməz". İstənilən halda "bədbəxtlik" anlayışı haqqında müəyyən bir təsəvvürə malik hər hansı şəxs, diametral əks mənada duran "xoşbəxtliyi" duymaqda çatınlık çəkməməlidir. Bu mühəhizanın tərsi də o dərəcədə eynidir: xoşbəxtliyini bilməyan insan yalnız bədbəxtliyə düşürləndən sonra bunu anlayır. Yeri gəlmışkən, varlığın qoşasaciyəli yaradılışında, onun ziddiyyyəti ikilik mahiyyəti kəsb etməsində, şübhəsiz ki, mütləq zərurət və ilahi hikmat vardır. Odur ki, müəyyən bir şəxsin faciasını bədii vasitələrin köməyi ilə təzahür etdirmək üçün faciə baş verməzdən əvvəlki ahval-ruhiyyəni bilmək və ya heç olmasa, taxmin etmək müvəffəqiyətli səhnə quruluşu üçün mühüm şartdır. Beləliklə, rəssam-dekorator, həqiqi mühiti öz təsəvvürünə uyğun səhnədə əks etdirmək namına, tamaşanın özünəməxsus konflikt düyünlərinin tamamən açılmasına hökmən nail olmalıdır. H.Cavidin "Afat" tamaşasına (2003, quruluşu rəssam Nazim Baykişiyev) müraciat edək. Səhnə dekorasiyasında qızılı rəngə üstünlük verilmişdir [2]. Əsəri diqqatla oxuyarkan malum olur ki, ilk baxışdan qatıl, mənfi obraz kimi görünən asas qəhrəman Afat əslində yüksək manaviyyata malik, zadəgan bir qadındır. Qızılı rəng müəyyən mənada onun əsil-nəcabətinin tərənnümçüsüne çevirilir. Bu fikri onun tamaşanın əvvəlində geyindiyi qırmızı rəngli baslı da tamamlayırlar. Rəngin səhnə tərtibatında vacib şərtlərdən və əsas məna daşıyıcı qüvvələrdən olmasını nəzərə alaraq, onun bədii vasitəciliq rolundan bir qədər ətraflı danışmağımız läbuddur.

İllkin olaraq hər bir rəngin keyfiyyət və xüsusiyyətini, bir-biri ilə uyğunluğunu, onlardan hansı vaxtlarda necə istifadə edilməsi üsulunu dərindən bilmək lazımdır. Yalnız bundan sonra, tamaşanın ideya məzmununun açılmasına xidmət edən bu və ya digər səhnə tərtibatı variantına müvafiq rənglərin seçilməsində hansı çalar qrupuna (açıq, orta və ya tünd) müraciət edilməsi aydınlaşır. Hətta bir çox rejissorlar tamaşa üzərində işləyərkən qarşılıra ilk baxışdan qəribə görünən belə bir sual qoyurlar: "Pyes hansı rəngdədir?" [5, s. 28]. Həqiqətən də, tamaşaşa qoyulan hər bir pyes, öz xüsusiyyətlərindən asılı olaraq, özünəməxsus rəng çalarlarına malikdir. Məsələn, H.Cavidin "Şeyx Sənan" pyesi əsərində hazırlanmış tamaşanın (1956, rəssam Nüsrət Fətullayev) eskizində rəssam düzgün ton seçərək, sarı rəngə üstünlük vermiş, əsərin ideyəsini və tarixi faktları nəzərə almışdır. Sarı rəng bir tərəfdən Məkkə yolunda baş veran hadisələrə, İslam dininin özəyi olan ərazilə işarə ilə yanaşı, digər tərəfdən qəhrəmanların daima intizarda, ayrılıqda qalmalarının ifadəsidir. Rəssam-dekorator pyesi diqqatla oxuyarkan, nəinki tamaşanın kolorit həllini tapır, hətta hər bir aktör ümumi rəngi və xüsusi tonu barəsində nəticə çıxarıır, eyni zamanda, mənaya zərər gətirə bilən rəng çalarlarından qaçıır. Səhnədə istifadə edilən dekorasiyanın rəngləriylə pyesin məzmununu məcazi mənada (nəzəri cəhatdən) formalasdırın şartı rənglər əsərin bütün bədii-emosional koloriti ilə ümumilikdə vəhdətdə olmalıdır. H.Cavid pyeslərində mövsüm dəyişkənliyi, yaxud günün vaxtlarını bildirində ideya-ya, məzmuna və müxtəlif konflikt situasiyalara uyğun təqdim edir. Rəssam-dekorator məhz bu baxımdan çıxış edərək tamaşanın rəng çalarlarını tapa bilar.

Pyesin matni içərisində cərəyan edən hadisələrin ayrı-ayrılıqlıda hər birinə xarakterinə müvafiq geyimlərin rəngləri estetik cəhatdən uyğun seçildiyi halda, bəzən fəlsəfi cəhatdən pyesin ümumi koloritinə uyğun gəlməyə bilər. Burada işlənən kolorit məfhumunu istənilən konkret məna kontekstini ifadə edən və emosional (təhtalşür) duyma vasitəsilə sürdərə assosiativ fikirlər oyadan harmonik rənglər spektri kimi anlamaq həqiqətə uyğundur. Ayrı-ayrı xüsusiyyət və keyfiyyətləri fəlsəfi cəhatdən xarakteriza edən rəng kateqoriyası fərdi şəkildə heç də geniş məna daşımir. Rəngin, öz məşəyi,



məzmunu və vücudu etibarla, müəyyən sistemə daxil olmasıyla bərabər, həmin sistemə sıx bağlılığı da açıq-aşkar müşahidələri. Saysız-hesabsız rənglərin təşkil etdiyi belə sistemlər, quruluşca qanuna uyğun və tamamlanmış vahid bir ansamblı xatırladır. Ona görə də bu cür sistemlərin içində hansı rəngin, başqa sözlə, dominant koloritin seçilməsi, hansı spesifik alamatların gücü hesabına belə bir rəng ansamblına vahidlilik və tamlıq kimi sıfatların qazandırıla biləcək evvelcadan aydınlaşdırılır. Bu aydınlaşdırma və seçim, düzgün bədii tərtibat vasitəsilə əsərin məzmununun tamaşaçı qarşısında açılması, sahnədə ümumi fəlsəfi-estetik harmoniyanın təmini və sahnə mühitinin tamaşaçı tərafından anlaşıqlı qarınlanması kimi hədəflər güdnə asas məsələlərdən biridir. Bu baxımdan H.Cavidin məşhur əsəri əsasındaki "İblis" tamaşasında (1982, quruluşçu rəssamlar Elçin Məmmədov və Nazim Baykişiyev) seçilen gümüş rəng ətrafında cərəyan edən uyğun rənglər (əsərin ideyasına uyğun olan, qara, qırmızı – şərin ifadəsi, qohvayı – torpaqlar uğrunda aparılan müharibənin ifadəsi) təqdirəlayıqdır [2]. Buraya, məsələn, sarı rəng tətbiq olunsayıd, əlbəttə ki, ahanglı pozar, ideyaya xaləl gətirərdi.

Səhnə tərtibatının kolorit sistemi üzərində qurulması ətrafında apardığımız təhlillər bizi müəyyən qənaətlərə gətirib çıxarırlar. Belə təhlil bir daha təsdiqləyir ki, sahnədə rənglər bədii vasitələrin ən əsasıdır, rəng tamaşa kompozisiyalarının qurulmasına və xüsusi sahnə dekorasiyasında mühüm rol oynayır. H.Cavidin pyeslərinin gözlərimizdən cənablıdır, hər bir əsərin özünəməxsus ümumi bir çalar qrupuna malikliyinə baxmayaraq, matni içərisində çoxsaylı təzadalar, ziddiyətlər və konfliktlərdən hər birisinin mahz müxtəlif rənglər vasitəsilə ifadəsinin zəruriyinə şəhid olarıq (ümumi kolorit qanununa riyət şartlaşdır). Konkret əsərlərdən bir çox belə bariz misallar gətirmək olar. Məsələn, "Şeyx Sənan" faciasında müəyyən hadisələr İslam dini ilə əlaqəli mühitdə baş verir. Rəssam-dekorator bu iki müxtəlif mühiti bir-birindən fərqləndirən xüsusi rəng çalarlarından bəhrələnməklə, bir yandan tamaşaçıya əsərin məzmununu dərk imkanı verir, digər yəndən tarixi-adəbi mənbələrdən qaynaq-

lanan hadisələri göz önünde canlandırmayı bacarırlar. Bundan əlavə, iki mühitdən hər birinin müsbət xüsusiyyətlərini ifade edən rəng çalarları ilə birləşdə mənfi xüsusiyyətlərin rəng çalarlarının da təhəqiq nəticəsində ayırd edilməsi, sonra isə ümumi kolorit vasitəsilə təqdimatı çox doğru olardı. Beləliklə, tamaşanın hər pardəsində təsvirlənən müəyyən mühitin spesifik xüsusiyyətlərinə uyğun seçilən rənglərin dinamik dəyişkənliliyi faktoru da, əlavə mənalandırma imkanı kimi nəzərdən qaçırılmamalıdır. Bu baxımdan "Şeyx Sənan" (1932, geyim rəssamı Əzim Əzimzadə)

tamaşasına çəkilən geyim eskizləri buna əyani misaldır [2]. Belə ki, rəssam müxtəlif zümrələrə aid obrazların geyimlərində sənədli faktlara əsaslanan rənglər seçsə də, ümumi kolorit seçimini də uğurla həll etmişdir.

Vurğulamaq lazımdır ki, pyesin konkret təsviri mənasından kanarda rəngin emosional rolu haqqında abstrakt şəkildə bəhs mümkünüsüz və mənəsizdir. Məhiyyətə müxtəlif hadisələrin əks etdirilməsi zamanı müxtəlif substansiyaları və obyektləri ifade edən eyni rənglər, əksərən müxtəlif səviyyə və tərzədə qəbul olunur və bunun üçün də differensial qaydada qiymətləndirilir. Misal üçün, "İblis" pyesində İblis surətinin geyindiyi libasin qırmızı rəng və "Şeyx Sənan" pyesində Xumar obrazının geyimindəki qırmızı rəng keyfiyyətcə müxtəlif təəssüratlar yaradır. Çünkü "tünd qırmızı rəng - ham zadəganlıq, ləyaqatlılıq, yüksəklik, hakimlik kimi mənə səciyyələri", "kırmızı rəng isə ixtiyar, güc, cəsarət, məhəbbət" [6, s. 236-237] mənələrini verir, lakin bu rəngin digər interpretasiyası "şər mənasını kasb edir" [7, s. 58]. "Elm rəng barəsində belə bir qanun qəbul edib ki, açıq rənglər, soyuq çalarlar sakitlik ahval-ruhiyyəsi yaradır" [3, s. 6]. Lakin praktikada bu nəzəri mülahizə özünü bəzən fərqli şəkildə göstərir. Səhnədəki real şəraitdə rəng bir qədər başqa cür qəbul oluna bilər. Belə ki, "İblis" (1982) tamaşasında rəssamlar E.Məmmədov və N.Baykişiyev soyuq çalarlar malik gümüşü rənglə müharibənin rəmzi manasını (yağın ki, bu, texnika və silahlın poladdan istehsalına məcəzi işarədir) təqdim etmişlər. Bu baxımdan sahnənin rəng tərtibatı müvaffaqiyətli sayıla bilər. Əgər H.Cavidin "Ana" dramını oxuyarkan bizim təsəvvürümüz qara rəng koloriti ilə əhatələnirsə, bu ham "şər", ham da "qəmğinlik, qüssə, kədər" əlaməti kimi. "İblis" faciasında isə "qara", dəha çox "şər qüvvələrinin bəd niyyət və məqsədlərinin" təcəssüm edən rəng kimi qəbul olunur. Çünkü qara rəngin öz növbəsində bir neçə məna variantı üzrə yozula biləsi təbii qarşılıqlıdır. Mənbələrdə verilən malumatla görə, o, "şər, müvəffəqiyyətsizlik, əzab və bədbəxtlik, xəstəlik, cadugərlik" [7, s. 58] mənələri daşımaqdadır. Ümumiyyətə, rənglərin assosiativ interpretasiyası haqqında qeyd etməliyik ki, rəngin yozumunda yol

verilən plüralizm heç də xoatik xarakter daşımir, ciddi və obyektiv qanuna uyğunluqlarla şərtləndirilir.

Beləliklə, tamaşanın bədii sahnə tərtibatında rənglərin spektral qanuna uyğunluğu əsasında toplanan vahid rənglər palitrasının tərtiblənərək fəaliyyətə cəlb olur, digər bədii vasitələrlə əlaqədə uyğunlaşdırılmalıdır. Malum bir rəng müəyyən bir əşyanın məzmununa aid real konkret xüsusiyyəti aks etdirir, bundan əlavə, sahnə tərtibatında pyesin məzmunundan, ideyasından, süjetindən asılı olaraq rəng məqsədə uyğun xüsusi tonlara dəha da gücləndirilir. Yəni günəşin, çəmənliyin və sairənin ifadəsi səri, yaşıl və s. rənglərin müxtəlif tonları, eyni zamanda, mücərrad xüsusiyyətləri də ifadə edərək pyesin ideyasının sahnədə semantik açılışına xidmətdədir. Rənglərdən: "yaşıl - azadlıq, sevinci, ümidi, sağlamlığı; gey - şöhrəti, səmimiyyəti" [6, s. 237] bildirdiyi haqda malum fikirləri misal gətirə bilərik. Bu kimi rənglər H.Cavidin "Səyavuş" pyesinin ideyası üçün də münasibdir. Əgər qırmızı rəng həm alovun rəngi, həm də qızılıglı rəngdirse, demək, rəssam-dekorator artıq əsərin məzmununa uyğun münasib tonları seçməklə lazımi mənəni ifadə etməlidir. Yəni Xumar ("Şeyx Sənan") obrazının geyimində tətbiqlənən qırmızı rəng Südabə ("Səyavuş") obrazının geyimindəki qırmızı rəngdən fərqlənəlidir.

Rəssam-dekoratorun sahnə üçün müvafiq rənglər qəmmasını seçdikdən sonra onu hansı tonlarda verməsi də mühüm məsələdir. "Təbiətin hansısa sahnəsi parlaq günəş altında və sonra isə tutqun havada müşahidələnəndə müxtəlif təəssüratlar yaradır. Birincidə işıq və kölgə güclü, ikincidə isə tutqun və rəngarəng olur" [4, s. 64]. Deni Didronun sözlerindən belə nəticə çıxarmaq gərəkdir ki, işıqlanmanın

dərəcəsiylə və əhatədə olan müxtəlif hal və keyfiyyət dəyişmələri ilə əlaqədar rənglərin xarakteristikası da müəyyən qədər dəyişə bilər. Eyni zamanda, müxtəlif məsafələrdən, yəni yaxından və uzaqdan, rənglər müxtəlif tonlarda görünür. Buna görə də rəssam-dekorator bir növ orta ton seçiməklə tamaşa zalında aylaşanların qarvama gücünü eyniləşdirmək məcburiyyətində qalır (yəni ilk növbədə orta mövqədə yerləşmiş, orta səviyyəli tamaşaçı üçün hesablama aparır).

Bu cür izahda müxtəlif tonların tamaşaçı tərafından başa düşülməsi bir növ musiqi tonlarının qarınlanması kimidir. Musiqi tonu - musiqi sistemini təşkil edən səs sırasının bu və ya digər pilləsindən ibarət olduğu əsas səslərin nizamlı nüsbə vəziyyəti, bu səslərin müəyyən edilmiş yüksəkliyidir. Üzeyir Hacıbəyli belə bir fikir irəli sürür ki, "xalq üçün aydın bir musiqi dilində əsər yazmaq istəyən bəstəkar xalq laqlarından musiqi bəstələmək qanunlarınnı əsaslı surətdə bilmədən, çox çatın ki, dinləyicilərin yüksək bədii tələbini öyrənə bilsin" [1, s. 14]. Musiqi sırasına başqa tonlardan səs düşəndə o, bu sıradə yad görünür və həmin sıradə artıq kimi qəbul olunur. Həmçinin bu, sahnə tərtibatının rəng çalarlarında da eyni dərəcədə müşahidə edilir. Müəyyən tonlu rəng palitrasına digər tonlu rəng düşəndə uyğunluğu pozur, kolorit cəhətdən onunla birləşmir, demək olar ki, orada disharmoniya yaradır.

Beləliklə, bu nəticəyə galır ki, sahnə tərtibatında rəng əksar halda simvolik xarakter daşıyır. Pyesdə şuxdan-solğunadək diapazonu əhatə edən rənglər və tonlar qəhrəmanların daxili aləmlərini incəliklərdək xarakterizə edir.♦

Ədəbiyyat:

- Hacıbəyov Ü. Azərbaycan xalq musiqisinin əsasları. Bakı, Yaziçi, 1985, 154.
- Quliyeva F.İ. Səhnəqrafiya resurslarının metodoloji təhlili (Hüseyin Cavidin pyeslərinin timsalında). Bakı: Kövsar, 2015. 162 sah.
- Алексеев С. О колорите. М., Изобразительное искусство, 1974, 172 с.
- Дидро Д. Об искусстве. Т. 1, М-Л., Искусство, 1936, 235 с. с. 64 с. 31, с. 14.
- Михайлова А.А. Образ спектакля. М., Искусство, 1978, 247 с.
- Похлебкин В.В. Международная символика и эмблематика. М., Международные отношения, 1989, 301 с. 91.
- Семиотика и искусствовометрия. Сборник перевода сочинений Ю.М.Лотмана. М., Мир, 1972, 364 с. с. 58.
- Шкап.Л.Ц. Световое оформление спектакля. М., Сов. Россия, 1975, 71 с.

Резюме:

Статья повествует о роли художника декоратора в трактовках театральных спектаклей.

Ключевые слова: цвет, спектакль, сцена, оформление.

Summary

The article tells about the role of the artist decorator in interpretations of theatrical performances.

Key words: colour, performance, stage, design.